



UĞURLA BİRLİKDƏYİK!

RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

(min manatla)

A. KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	413679.27
2. I dərəcəli kapitaldan tutulmalar	6768.63
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1 – 2)	406910.64
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	22456.84
5. Məcmu kapital (3+4)	429367.48
6. Məcmu kapitaldan tutulmalar :	2397.23
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	426970.25
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, P bəndindən)	1779671.29

faizlə

1	Sistem əhəmiyyətli banklar Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
1	2	3	4
9. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üçün I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	6.00%	5.00%	22.86
10. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üçün məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	11.00%	9.00%	23.99